

Azərbaycanda telekomunikasiya və informasiya texnologiyaları sahəsinin aradıl və sistemli şəkilde inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların formalaşmasından asılı olduğunu yaxşı bilən ulu öndərin şəxsi təşəbbüsü ilə keçmiş SSRİ məkanında aparıcı elm və təhsil ocaqlarına gənclər göndərilmişdir. Eyni zamanda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində elektronika və hesablaşma texnikası ixtisasları üzrə maddi-texniki bazarlar yaradılmışdır.

Azərbaycanda elektron avadanlıq istehsal edən zavodlar, Kosmik Tədqiqat Mərkəzi kimi elmi tədqiqat müəssisələri işə salılmışdır. Nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi, xüsusi konstruktur bürolarının fəaliyyətə başlaması da ulu öndər Heydər Əliyevin bu sahəyə verdiyi töhfələrdir.

Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələri kimi, informasiya-kommunikasiya texnologiyaları da ulu öndərin Azərbaycanda ikinci rəhbərliyi dövründə uğurla inkişaf etmişdir. «Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır»—deyən ulu öndər ölkənin müstəqil telekomunikasiya, poçt və teleradio infrastrukturunun formalaşdırılması na xüsusi önem vermişdir. 1994-cü ildə «Baksel», 1996-ci ildə «Azercell» birgə müəssisələrinin yaradılması ile ölkədə mobil rabitənin inkişafının əsası qoyulmuş, 1995-ci

Telekommunikasiya və informasiya texnologiyaları strategiyasının müəllifi

ildə Azərbaycanda ilk elektron ATS-lər qurulmuş, 1996-ci ildən isə «AzEvro Tel» və «Ultel» müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlamışlar.

Ölkədə internetin inkişafı da ulu öndərin səyləri nəticəsində təşəkkül tapmışdır. Radio-televiziya sahəsinin möhkəm temeller üzərində uğurlu inkişafı da ümummilli liderin adı ilə bağlıdır. 1996-ci ildə Az TV-1 milli televiziya programı «Türksat» sünə peyk vəsaitəsilə yayılmışa başlamış, əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən əsası qoyulan teleqüllə isə 1996-ci ildə istifadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyev 2003-cü ilin fevralında Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyani (2003—2012-ci illər) imzalamaqla sonrakı illərdə İKT sahəsində əldə edilmiş nailiyyətlərin əsasını qoymuşdur. Milli Strategiya İKT-dən istifadə və onun inkişaf etdirilməsi sahəsində müstəqil Azərbaycanın siyasetini əks etdirərək cəmiyyətin informasiyalasdırılması üzrə əsas məqsəd və vəzifələri və fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmiş-

dir. Ölkəmizdə İKT sektorunu hazırlıq iqtisadiyyat sahəsi kimi dinamik inkişaf edir, eyni zamanda, digər sosial-iqtisadi sahələrin inkişafında fəal rol oynayır. İKT sektorunu 2004—2013-cü illər üzrə hər üç ildə təxminin iki dəfə genişlənmiş, 2012-ci ildə isə sektorun artım tempı təxminən 18 faiz olmuşdur.

Mustəqil Azərbaycanda həmçinin İKT-nin inkişafının əsas göstəricisi sayılan internetin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu baxımdan son üç ildə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sixlığına görə liderdir. Ölkədə xüsusilə regionlarda sürətli internetdən istifadənin genişləndirilmesi və keyfiyyətinin yüksəldilmesi məqsədilə çox mühüm tədbirlər həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış strategiya ilə bağlı qarşıya qoymuş mühüm vəzifələri son 10 ildə Prezident İlham Əliyev uğurla həyata keçirir. Elə bunun nəticəsidir ki, ölkə rəhbərinin «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 2011-ci il 23 may tarixli fərmanın həyata keçirilməsi sayəsində dövlət orqanları tərəfinlən elektron xidmətlərinin əsasını qoymuşdur. Bütün bunlardan göründüyü kimi, Azərbaycanın gələcək uğurları, dayanaqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həllədici rol oynayır. Məhz İKT-nin ölkədə ümumi sosial-inkişaf xidmət edən sahə kimi təş-

ron formada göstərilən xidmətlərin sayı və vətəndaşların onlardan istifadə səviyyəsi xeyli yüksəlmüşdür. Hazırkı ölkəyə getirilən və aparılan mallar elektron şəkildə bəyan edilir. Bundan əlavə daşınmaz əmlakla bağlı sənədlərin, pensiya və ünvanlı yardımçıların təyinatı və digər tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir və bu say gündən-günə artır.

Prezident İlham Əliyevin «Elektron hökumət» portalı haqqında Əsasnaməsi»nın təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilmesi ilə bağlı tədbirlər barədə» 2012-ci il 5 fevral tarixli fərmanı elektron xidmətlərin təşkili sahəsində görülən işlərin sürətləndirilməsi və görülən işlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmüşdir. Bu sahədə fəaliyyətin genişləndirilməsi, qlobal kibərhcumalarının qarşısının alınması və informasiya proseslərinin mühafizəsi məsələləri qarşıya qoymuşdur. Bütün bunlardan göründüyü kimi, Azərbaycanın gələcək uğurları, dayanaqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həllədici rol oynayır. Məhz İKT-nin ölkədə ümumi sosial-inkişaf xidmət edən sahə kimi təş-

kül tapması və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Prezident İlham Əliyev 2013-cü ili ölkədə «İnformasiya texnologiyaları ili» elan etmiş və bununla bağlı müvafiq sərəncam imzalamışdır.

Prezident İlham Əliyevin imzaladığı bu məlum sərəncam Qəbələ Telekommunikasiya Qovşağıının kollektivi tərəfində yüksək səviyyədə qarşılanmış və müvafiq sənəddə qarşıya qoylan vəzifələrin yerinə yetirilməsi üçün mütemadi olaraq tədbirlər həyata keçirmişdir. Görülmüş bu mühüm tədbirlər sayesində qoşaqda rabitə xidməti genişləndirilmiş və cari ilin 9 ayı ərzində 735 min manat tarif gəlir proqnozuna qarşı 771 min manat gəlir əldə edilmiş, başqa sözə deşək, proqnoz tapşığı 104,9 faiz yerinə yetirilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qoşaq 78,5 min manat artıq gəlir əldə etməyə nail olmuşdur.

Hal-hazırda Qəbələ TKQ-nın xidməti ərazisində 1 şəhər, 23 kənd EATS-i və hər biri 4 nömrədən ibarət 4 kənd peyk rabitəsi ilə təmin edilib. Qeyd olunan xidmət növlərindən vətəndaşlar səmərəli istifadə edirlər.

Aslan CƏLİLOV.

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Birliyimiz əbədidir

Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycan daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdır. Ayrı-ayrı qüvvələrin, qrup-

ların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoysaq, birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir.

Heydər Əliyev.

31 dekabr dönyanın hər tərəfinə səpələnmiş azərbaycanlılar üçün ən əziz gündür. 22 ildir ki, dünya azərbaycanlıları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edirlər.

Tarixin müxtəlif mərhələlərində düşər olduqları məhrumiyyətlər səbəbindən doğma vətənidən didərgin düşənlərin təşkilatlanması sanki öz məqəmini gözləyirdi. XX əsrin axılarında-dövlət müstəqilliyinin bərpasından sonra dünya birliyyinin tamhüquqlu üzvünə çevrilən Azərbaycan Respublikasının qarşısında duran baş-

ləcə vəzifələrden biri də dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşməsi idi. İdeyanın müəllifi isə ulu öndər Heydər Əliyev olmuşdur. 1991-ci il dekabr ayının 16-da onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarı dekabrın 31 ni “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan etdi və müxtəlif ölkələrdə məskunlaşmış 50 milyonluq bir millətin arzularının gerçəkləşməsinin başlangıcı qoyuıldı. Bu qərar xaricdə yaşayan soydaşları-

mız tərəfindən sevincə qarşalandı. Ümummilli lider Heydər Əliyev “Bizim hamımızın bir vətəni var, --bu Azərbaycandır” sözləri özünü doğrultmuş oldu. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın vətənimizlə əlaqələrini möhkəmləndirdi. Bu qurultayın keçirilməsi milli ideyaların, azərbaycanlıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım oldu. Qurultay həm də müstəqil Azərbaycan və eləcə də bütün dünya

azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultayda ən yaddaşalan məqam isə ümummilli lider Heydər Əliyevin program xarakterli çıxışı oldu. Ümummilli lider bu çıxışında dünya azərbaycanlıları arasında milli briliyin və həmreyn təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səyələrin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi zərurəti ilə bağlı qiymətli fikirlər söylemişdi.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolü da az olmamışdır. 2006-ci il mart ayının 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi dünya azərbaycanlılarının birliyyini daha da realaşdırıldı.

Respublika Prezidenti İl-

ham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərafəsində soydaşlırmıza ünvanlığı təbrikler göstərir ki, ulu öndər Heydər Əliyevin ideyaları ölməzdır, sarılmazdır. Bütün sahələrdə dinamik inkişaf edən Azərbaycan Respublikası son illər Qafqazda lider dövlətə çevrilmişdir.

Fikrimizi Prezident İlham Əliyevin sözleri ilə yekunlaşdırmaq yerinə düşərdi:

“Sevindirici haldır ki, xaricdəki həmvətənlərimiz arasında azərbaycanlılıq ideyaları, milli-mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmış ideoloji təribatların qarşısının alınmasına öz töhfəsini verirlər”.

Dünya Azərbaycanlıları! Həmrəylik bayramınız mübarək!

Miri RƏHİMOV.